



QIZIL GƏDƏBƏY

GƏDƏBƏY RAYON İCRA HAKİMİYYƏTİNİN QƏZETİ

Qəzet 1930-cu ildən çıxır № 09 (6389)

• Avqust 2014-cü il •

Qiyməti 30 qəpik

GƏDƏBƏY ŞƏHƏRİ ÜZRƏ ADSIZ KÜÇƏLƏRƏ ADLARIN VERİLMƏSİ BARƏDƏ RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ SƏRƏNCAMI

"Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyesterinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi qaydaları"nda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10.02.2012-ci il tarixli 590 nömrəli Fərmanında qarşıya qoymuş vəzifələrin icrası məqsədi ilə Gədəbəy şəhərində 20 adsız küçəyə ad veriləsi zərurəti yaranmışdır. "Yerli icra hakimiyəti haqqında" Əsasnamənin 4.11.17-ci maddəsinə əsas tutaraq **qərara alıram**:

1. "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası

adına düzəliş edilərək İlham Müzəffər oğlu Əliyev küçəsi adlandırılın.

a) Şəhərin Cavanşir Ağayev küçəsindən ayrılan 1-ci küçəsi Həzi Aslanov küçəsi adlandırılın.

b) Şəhərin Cavanşir Ağayev küçəsi və adlandırılacaq Həzi Aslanov küçəsini qovuşdurən 2-ci küçəsi Mübariz İbrahimov küçəsi adlandırılın.

c) Şəhərin Cavanşir Ağayev küçəsindən sağ tərəfə ayrılan 3-cü küçəsi Babək küçəsi adlandırılın.

c) Şəhərin 20 Yanvar və Cavanşir Ağayev küçələrini birləşdirən 4-cü küçəsi Koroglu küçəsi adlandırılın.

d) Şəhərin 20 Yanvar və Cavanşir Ağayev küçəsinin sonunu birləşdirən 5-ci küçəsi Mikayıl Xirdizadə küçəsi adlandırılın.

e) Şəhərin 20 Yanvar və İsgən-

si adlandırılın.

g) Şəhərin Qoşqar Əhmədli küçəsindən ayrılan 9-cu küçəsi Mehdi Hüseynzadə küçəsi adlandırılın.

h) Şəhərin Qoşqar Əhmədli və Aydın Məmmədov küçələrini birləşdirən 10-cu küçəsi Bakı küçəsi adlandırılın.

i) Şəhərin Mübariz Abbasov küçəsindən ayrılan 11-ci küçəsi Fətəli Khan Xoyski küçəsi adlandırılın.

c) Şəhərin Zərifə Əliyeva və Cavanşir Ağayev küçələrini birləşdirən 12-ci küçəsi Məhəmməd Füzuli küçəsi adlandırılın.

k) Şəhərin İlham Müzəffər oğlu Əliyev küçəsindən ayrılan 13-cü küçəsi Karabağ küçəsi adlandırılın.

I) Şəhərin Səməd Vurğun küçəsindən ayrılan 14-cü küçəsi İmaməddin Nəsimi küçəsi adlandırılın.

r) Şəhərin Dilarə Əliyeva küçəsindən ayrılan 18-ci küçəsi Atatürk küçəsi adlandırılın.

s) Şəhərin Dilarə Əliyeva küçəsindən ayrılan 19-ci küçəsi Üzeyir Hacıbəyov küçəsi adlandırılın.

t) Şəhərin Dilarə Əliyeva küçəsindən ayrılan 20-ci küçəsi Cavad-xan küçəsi adlandırılın.

2. Gədəbəy RİH başçısının şəhər İƏD üzrə nümayəndəliyi və Gədəbəy bələdiyyəsi yeni adlandırılmış küçələrdən ünvan lövhələrinin yerləşdirilməsini, həmçinin əhalinin maarifləndirilməsini təmin etsinlər.

3. Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reestr Xidməti 11 sayılı Ərazi İdarəsinin Gədəbəy rayon şöbəsi Sərəncamdan irali gölən qanunvericiliklə üzərinə düşən vəzifələrin ic-

GƏDƏBƏY RAYONUNDA OLARKƏN BİR MƏSƏLƏNİ VURĞULAMAQ İSTƏYİRƏM Kİ, HƏR YERDƏ OLDUĞU KİMİ, BURADA DA İNKİŞAF GEDİR, QURUCULUQ VARDIR, ABADLIQ İŞLƏRİ APARILIR. MƏN XATIRLAYIRAM Kİ, BU KÜÇƏ TAMAMİLƏ BAŞQA GÖRKƏMDƏ İDİ. İNDİ BİNALAR BƏRPA EDİLİR, KÜÇƏLƏR SALINIR. BU GÜN BURAYA GƏLƏRKƏN KÖRPÜNÜN AÇILIŞIN-

kasında ünvan reyesterinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi qaydaları”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2012-ci il tarixli, 590 nömrəli Fərmanı ilə verilmiş tapşırıqların icrası məqsədi ilə Gədəbəy şəhərinin 20 adsız küçəsinə aşağıdakı adlar verilsin. İlham Əliyev küçəsinin

dər Aznaurov küçələrini birləşdirən 6-ci küçəsi Cəfər Cabbarlı küçəsi adlandırılın.

f) Şəhərin İsgəndər Aznaurov və Süleyman Hüseynov küçələrini birləşdirən 7-ci küçəsi Azadlıq küçəsi adlandırılın.

g) Şəhərin Nəriman Nərimanov və İsgəndər Aznaurov küçələrini birləşdirən 8-ci küçəsi Nobel küçə-

m) Şəhərin Dilarə Əliyeva küçəsindən ayrılan 15-ci küçəsi Səməd Bəy Mehmandarov küçəsi adlandırılın.

n) Şəhərin Dilarə Əliyeva küçəsindən ayrılan 16-ci küçəsi Əliağa Şıxliniski küçəsi adlandırılın.

p) Şəhərin Dilarə Əliyeva küçəsindən ayrılan 17-ci küçəsi Simens qardaşları küçəsi adlandırılın.

rasını təmin etsin.

4. Yeni küçələrə verilmiş adlar “Qızıl Gədəbəy” qəzetində dərc edilsin.

5. Sərəncamın icrasına nəzarət, RİH başçısının birinci müavini Qüdrət Paşayevə tapşırılsın

Ramiz YEDİYAROV,
Gədəbəy Rayon İcra
Hakimiyyətinin başçısı,
Gədəbəy şəhəri, 31 iyul 2014-cü il

DA DA İŞTİRAK ET-MİŞƏM...

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Gədəbəy şəhəri,
10 sentyabr 2013-cü il.*

MİN-MİN İLLƏRİN ŞAHİDİ OLAN GƏDƏBƏY BU GÜN İNTİBAH DÖVRÜNÜ YAŞAYIR



Avqustun 16-da rayon mədəniyyət sarayında ulu Gədəbəyin keçmiş tarixinə və bu gününə həsr edilmiş böyük tədbir keçirildi. Rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovun təşəbbüsü və təşkilatçılığı ilə baş tutan bu tədbirin böyüklüyü həm də orasında idi ki, Gədəbəyi respublikamızda təmsil edən elm adamları, digər ziyyahlar, şairlər, müxtəlif qu魯umlarda çalışan vəzifə sahibləri də burada daha fəal

iştirak etdilər.

Tədbir başlamazdan qabaq müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin ezziz xatirəsi dərin ehtiramla yad olundu. Rayon icra hakimiyyətinin başçısı,

rayonun digər rəsmiləri və qonaqlar ulu öndərin adını daşıyan mərkəzi mədəniyyət və istirahət parkına gələrək ölməz şəxsiyyətin, görkəmli siyasetçi və dövlət xadiminin əzəmətli abidəsi önərə tərgül-cicək dəstələri düzdülər, abidənin önündə xatirə şəkli çəkdirildilər.

Aparıcı Etibar Əliyev tədbirin mahiyyətini açıqladıqdan sonra rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov dərin məzmunda



nitq söylədi. O, nitqində nəinki Azərbaycanın, həm də dünyanın ən qədim yaşayış məskənlərindən biri olan ulu yurdumuzun torpağı, onun tarixi, təbii sərvətləri, mədəniyyət abidələri, insanları və 1930-cu ildən Azərbaycanın inzibati rayonu

kimini fəaliyyət göstərdiyi ötən 84 il ərzində keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verərək qeyd etdi ki, Azərbaycanın Dövlət müstəqilliyyinin yenidən bərpası qədim Gədəbəyə də böyük xoşbəxtliklər gətirmiş, ulu öndər Heydər Əliyevin tarixi xidmətlərinin, Azərbaycanın çətin anlarında onun nümayiş etdirdiyi sarsılmaz siyasi ira-



Dayami 2-ci səhifədə

MİN-MİN İLLƏRİN ŞAHİDİ OLAN GƏDƏBƏY BU GÜN İNTİBAH DÖVRÜNÜ YAŞAYIR

əvvəlki 1-ci sahifədə

dənin nəticəsi olaraq bu ucqar dağ rayonu da əsl intibah dövrünə qədəm qoymuşdur. Azərbaycan Prezidenti cənab

çilərinin sayı 4,5 dəfə, internet çıxışı olan evlərin sayı 4,6 dəfə kompyuter istifadəçilərinin sayı 2,8 dəfə, mobil telefon abunəçilərinin sayı isə 15,4 dəfə yüksəlmışdır.

Sosial tərəqqi və mədəni



Ilham Əliyevin rəhbərliyi altında isə son 10 ildə, yəni 2003-2013-cü illərdə bu inkişaf daha da dərinləşmişdir.

Hörmətli Prezidentin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində nəzərdə tutulan tədbirlər həyata keçirilməklə əsas makroiqtisadi göstəricilər artımla müşayiət olunmuşdur.

Ümumi məhsul istehsalı 2,4 dəfə, sənaye məhsulu is-

intibah istiqamətində də nəzərəçarpacaq uğurlar əldə olunmuşdur. Bir çox inzibati binalar, məktəblər, səhiyyə və mədəniyyət ocaqları, digər sosial və sənaye obyektləri, ticarət mərkəzləri tikilib istifadəyə verilmişdir. Ailəvi istirahət və turizm mərkəzləri yaradılmışdır. Yolların təmiri və tikintisi, yeni körpülərin salınması geniş vüsət almışdır.

84 ümumtəhsil məktəblə-

yaxşılaşdırmaq məqsədilə bu gün-sabah istifadəyə veriləcək 110 kv-luq Zəyəm-Gədəbəy hava elektrik verilişi xəttinin çəkilişinə başlanılmaqla 86 ədəd metal dayaq quraşdırılmış, xətlərin çəkilişi demək olar ki, yekunlaşdırılmışdır.

Müasir avtovağzal, bənzəri olmayan Aşıq musiqi məktəbi istifadəyə verilmişdir. Eləcə də "Halal qida" süd emalı zavodu və tərəvəz məhəsullarının tədarükü, saxlanılması və satışı kompleksləri, hər gün 200 tondan çox təbii mineral süfrə suyu istehsal etmək gücünə malik olan mineral suları müəssisəsi yaradılmaqla təbii ehtiyatlarla zəngin olan ənənəvi istehsal sahələri bərpa edilərək işə düşmüşdür. Əlvan metalların hasilatı və emalı ilə məşğul olan Azərbaycan İnterneyşn Mayının Komani Limited Şirkətinin açdığı yeni qızıl emalı zavodu rayonda işsizlik probleminin həllinə xeyli dərəcədə kömək etmişdir.

Xatırladım ki, Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin layihəsi çərçivəsində ilk zavod 2009-cu ildə istifadəyə verilmişdir. Rayon statistika idarəsi və uşaq ya-

rək istifadəyə verilmişdir. Ayri-ayrı yaşayış məntəqələrində də yeni körpülər salınmışdır.

Rayon icra hakimiyyətinin başçısı dövlət səviyyəsində və müxtəlif mənbələr he-

şimal-qərb hissəsində 1000 nəfər tamaşaçı tutumu olan yaşıl teatrın tikintisi başa çatdırılıraq istifadə üçün tam hazır vəziyyətə salınmışdır.

Məlumat üçün bildirim ki, rayon polis şöbəsi, Fövqə-



sabına ötən 10 ildə əldə olunan digər uğurları da diqqətə çatdıraraq qeyd etdi ki, 2014-cü ildə də sosial-iqtisadi və mədəni inkişaf dönməz xarakter almışdır. Ümumi daxili məhsul istehsalının həcmi xeyli artmaqla ilin birinci yarısında yeni məktəblərin sırasına ikisi də əlavə edilmişdir. Samanlıq kəndində 180, Ariqdam kəndində 480 şagird yerlik yeni məktəb binaları istifadəyə verilmişdir. Rayon statistika idarəsi və uşaq ya-

ladə Hallar Nazirliyinin rayon şöbəsi və baytarlıq idarəsi üçün tikilən yeni inzibati binalarının da yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Rayon icra hakimiyyətinin başçısı R.Yediyarov sözüne davam edərək dedi ki, son 10 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev Gədəbəyə üç dəfə tarixi səfər etmişdir. Səfərlər çərçivəsində dövlətimizin başçısı bir səra obyektlərin təməlini qoy-

tehsalı 80 dəfə, kənd təsərüfatı məhsulları istehsalı 1,7 dəfə, pərakəndə ticarət dövriyyəsi 2,4 dəfə, əhaliyə gəstərilən pullu xidmətlərin həcmi 5,2 dəfə, iaşə dövriyyəsinin həcmi 9,3 dəfə artmışdır.

Sahibkarlıq subyektlərinin sayı 3,4 dəfə o cümlədən fərdi sahibkarların sayı 3,5 dəfə çoxalmaqla Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən 59 sahibkara 5,8 milyon manat məbləğində güzəştli kredit verilmiş, kənd təsərrüfatı məhsulları istehsalçılara isə 730 min manat məbləğində yardım edilmişdir.

Orta aylıq əmək haqqı 6,7 dəfə, pensiyaların orta məbləği 5,7 dəfə yüksəlməklə 9182 yeni, o cümlədən 4364 daimi iş yeri açılmışdır. Mənzil fondunun ümumi sahəsi 48,5 faiz artmışdır. Qarabağ müharibəsi əlliləri və şəhid ailələri üçün 40 mənzilli 2 yaşayış binası, Novosaratovka və Gərgər kəndlərində isə 2 Qarabağ müharibəsi əllili üçün 2 fərdi yaşayış evi tikilərək onların ixtiyarına verilmişdir. Sakinlərin maddi vəziyyətlərinin yaxşılaşmasının nəticəsi olaraq fərdi yaşayış evlərinin tikintisi də genişlənmiş, ümumi sahəsi 431 min kvadratmetr olan belə tipli evlər inşa olunmuşdur.

Elektron ATS-lərin sayı 15,8 faiz, ümumi nömrə tutumu 1,5 dəfə, internet istifadə-

rindən 16-sı, o cümlədən Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında 2 məktəb yeniləşmiş, 112 əlavə sinif otaqları, 2 məktəbəqədər tərbiyə müəssisəsi tikilmiş, 55 məktəbdə əsaslı təmir

Lakin sulfidli filiz emal edilməsi prosesinin köhnə zavodda həyata keçirilməsi mümkün olmadığına görə ikinci zavodun yaradılması zərurəti meydana çıxmış, həmin prosesin həyata keçirilməsi və ətraf mühitə kimyəvi

radiciliq mərkəzi müasir tipli yeni binalarda fəaliyyətə başlamışdır. Tikintisinə keçən ilin sonlarında başlanılan Qarikənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarına asfalt örtüyü döşənmişdir. Uzunluğu 56



isləri aparılmışdır.

Çarpayılarının sayı 130-a çatdırılmaqla və funksionallığı daha da artmaqla akademik Zərifə Əliyeva adına mərkəzi rayon xəstəxanası əsaslı surətdə yenidən qurulmuşdur. Ümumilikdə 4 yeni xəstəxana və 3 həkim məntəqəsi tikilmələ 5 kənd sahə xəstəxanası və 5 həkim məntəqəsi təmir edilmişdir.

Təbii qazdan istifadə edən yaşayış məntəqələrinin sayı 8-dən 26-ya çatdırılmışdır. Əhalinin enerji təchizatını

maddələrin yayılmasının təsirinin azaldılması məqsədilə lazımi əməli tədbirlər həyata keçirilmişdir. Birinci növbədə müəssisə xaricdən gətirilmiş daha etibarlı texnologiyalarla təmin olunmuşdur.

Uzun illərdən bəri söhbət olaraq qalan Şəmkir-Gədəbəy avtomobil yolu qısa müddətdə başdan-başa asfaltlaqdırılmışdır. Novosaratovka kəndində "Fındıqlı" çayı, Gədəbəyin giriş hissəsində isə "Çolpan" çayı üzərində nəhəng körpülər tikilə-

kilometr olan Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunda işin gedisi sürətləndirilərək yolu 48 kilometrində asfalt-beton işləri görülmüşdür.

Eyni vaxtda rayon mərkəzində 20 Yanvar küçəsi əsaslı şəkildə yenidən qurulmuş, küçəboyu müasir işıqlandırma sistemi quraşdırılmış, yolu hər iki tərəfində istinad divarları çəkilmiş, görünüşü ilk baxışdan diqqəti cəlb edən saat qülləsi ucaldılmışdır. Heydər Əliyev parkının

muş, onların açılışlarında iştirak etmişdir. Sözü ilə əməli bir olan Prezidentimizin bu səfərləri sözsüz ki, rayonun sosial-iqtisadi və mədəni inkişafına çox güclü təkan vermişdir. 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramında rayonun inkişafını təmin edən 17 böyük tədbirin həyata keçirilməsinin nəzərdə tutulması da məhz bu səfərlərin məntiqi davamıdır.

Bakı Dövlət Universitetinin kafedra müdürü, fəlsəfə elmləri doktoru, professor, Milli Qəhrəman atası İzzət Rüstəmov, Dövlət Feldyequer Xidmətinin rəisi, general-leytenant Ədalət Paşayev, Milli Məclisin deputatı Sevinc Hüseynova, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Valeh Cəfərov, Azərbaycan Tibb Universitetinin prorektoru, Milli Məclisin deputatı professor Rafiq Məmmədhəsənov, həmin universitetin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudov, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Sabir Tağıyev, Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynli, Arxeoloq alım Tükəzban Göyüşova, hüquq elmləri doktoru Nazim Cəfərli, polis general-mayoru Rəhim Quliyev, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik

MİN-MİN İLLƏRİN ŞAHİDİ OLAN GƏDƏBƏY BU GÜN İNTİBAH DÖVRÜNÜ YAŞAYIR

əvvəlki 2-ci səhifədə

İnstitutunun professoru, filologiya elmləri doktoru İsmayılov Məmmədov, şair Musa



Ələkbərli, Azərbaycan Milli Elmlər Akademiyası Fizika institutunun professoru, fizika elmləri doktoru Tokay Hüseynov, şair-professor Dəmir Gədəbəyli, publisist-professor Firuz Mustafa, Azərbaycan Texniki Universitetinin müəllimi, elmlər doktoru Mahmud Rüstəmov və başqaları çıxış edərək tədbirin təşəbbüskarı və təşkilatçısı olan rayon icra hakimiy-

yətinin başçısına dərin razılıqlarını bildirdilər. Çoxsaylı gədəbəyli ziyahlarının, elm adamlarının, eyni zamanda rayonun keçmiş icra başçılırinin tədbirə dəvət olunması-

ni yüksək dəyərləndirərək bundan məmənun qaldıqlarını dedilər.

Çıxışlar müxtəlif səpkidə olsa da belə bir ümumi fikir səsləndi ki, Gədəbəy Azərbaycanın əvəzsiz bölgələrinən biridir. Buranın torpağı kimi, insanları da qızıldır. Regionların sosial-iqtisadi və mədəni inkişafını bir an belə diqqətindən kənardı qoymayan hörmətli Prezidentimizi

çox sağolsun ki, Gədəbəyə yeni rəhbər təyin etməkdə düzgün addım atıb. Axı, necə deyərlər, ən böyük ölçü vahidi insandır, onun yaratdığı işlərdir. Ramiz müəllimin fəaliyyətində də bu, açıq-aşkar hiss olunur. Bunun üçün təkcə Heydər Əliyev parkında görülən işlərə, burada cəmiyyətin geləcəyi olan uşaqlar üçün yaradılan şəraitə, şəhərin giriş hissəsindən başlayaraq dairəvi hissəsinədək aparılan yenidənqurma və abadlıq işlərinə, mini parka, saat qülləsinə nəzər yetirmək kifayətdir.

Tədbirdə Dövlət Feldye-ger Xidmətinin rəisi rayon icra hakimiyətinin başçısına qədim xalça sənətindən bəhs edən böyük həcmli kitab hədiyyə etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olundu. Müraciəti Bakı Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Yaqub Babayev oxudu.

Tədbirin rəsmi hissəsindən sonra bir neçə saathə fasılə elan olundu. Fasılə ərafəsində rayon icra hakimiyətinin başçısı və qonaqlar Hey-

dər Əliyev adına parkda qədim Gədəbəyin təbii sərvətlərini və ruslara məxsus şirniyyatları, digər yemək növlərini eks etdirən sərgilərlə tanış olular.

göstərən bədii-özfəaliyyət kollektivinin üzvləri axşamdan xeyli keçənədək tamaşaçıların qulluğunda durdular.

Xatırladaq ki, rayon icra hakimiyətinin başçısı, rayo-



Elan olunan vaxtda insan axını parka tərəf istiqamət götürdü. Yaşıl teatr ilk çoxsaylı qonaqlarını qəbul etdi. Böyük konsert oldu. Respublikanın sevilən müğənniləri - Mübariz Tağıyev, Xatirə İslam, Ədalət Şükürov, Sevda Yəhyaeva, Aygün Kazimova, saz-söz sərrafi Ədalət Nəsibov, eləcə də Novosaratovka kəndində tərkibi ruslardan ibarət fəaliyyət

nun digər rəsmiləri və qonaqlar əvvəldən axıradək burada iştirak etdilər.

Atəşfəsanlıqla başa çatan konsert hər kəsdə xoş ovqat, yüksək əhval-ruhiyyə yaradı. Həmin gün bir daha onu göstərdi ki, Gədəbəy də artıq əsl intibah dövrünü yaşayır.

"Qızıl Gədəbəy"

Azərbaycanın axarlı-baxarlı, dağlı-dərəli, enişli-yoxluşlu, zirvələri buludlara meydan oxuyan dilbər guşəsi - Gədəbəy! Yaşı min-min illər bundan əvvəllərə gedib çıxır. Təbiət bu yerləri sanki ovqatının ən gözəl çäqlarında yaradıbdır. Şair demiskən, uca dağlar, gen dərələr, könül açan mənzərələr bu yerlərin, əzəli və əbədi naxışlardır. Gədəbəy bir insan məskəni kimi də qədimlərdən qədimdir. Bu yerlərin insanları min illər boyu təbiətin sərt sinaqları ilə üzbüüz, gözbəgöz, diz-dizə dayana-raq, ucalıqlar qoynunda taxiximizi, mədəniyyətimizi yaradıb, etnoqrafiyamızı zənginləşdiriblər. Qalaları da dağları kimi məğrur və əyilməzdir. İnsan əlinin, insan zəkasının qüdrəti, bir də ana təbiət bu yerlərdə nələr yaratmayıbdır! Şir-şir axan bulaqlar, qıjılıtlı dağ çayları Gədəbəydə min illərdir nəğmə olub, saz-söz kimi səslənməkdədir. Hələ qədim dövr-lərdən başlayaraq, bu bölgə milli keçmişimizin qürur və şərəf məskəninə çevrilmişdir.

Azərbaycanda ilk dəmir yolu burada çəkilmişdir. Cənubi Qafqazda ilk su-elektrik stansiyası burada inşa olunmuşdur. Yerin altı da, üstü də bərəkətli olmaqla yanaşı, həm də təbii sərvətlərlə zəngindir. Hələ XIX əsrde

GÖZƏLLİKLƏR MƏSKƏNI – GƏDƏBƏY

burada ilk misəritmə zavodları fəaliyyət göstərmiş, Gədəbəy dünya metallurqlarının, iş adamlarının, sənayeçilərin diqqətini özünə çəkmişdir. Qədim nekropollar, məzarüstü abidələr, məzarlar, qalalar Gədəbəyin ulu keçmişindən xəbər verir. Yurdumuzun bu qədim guşəsi hansı tarixi sinaqlardan keçməyibdir? Bu yerlərin sakinləri yurd və vətənlərini qorumaq üçün min illər boyu yaddelli işğalçılara, qəsbkarlara qarşı mübarizə aparıb, xalqımızın şanlı qəhrəmanlıq tarixinə öz imzalarını atıblar. Hər dağının öz adı, öz təbiəti, öz əzəllik və gözəllilikləri var. Meşələri flora və fauna baxımından zəngindən zəngindir. Əlçatmaz, ünyetməz zirvələrdə yalnız qartallar qanad çalır. Yayda yaylaqlı, qışda qışlaqlı olubdu. Gədəbəyin sakinləri Nehrə çalxala-yıblar, yun darayıblar, xalça, kilim toxuyub, keçə tutublar. Süfrələrindən bar-bərəkət heç zaman əskik olmayıbdır. Mahrasa məbədi el arasında namərd qala kimi tanınan Qız qalası, Qalakəndəki Koroğlu qalası, Qızılı-qala əsrlərdən bəri öz əzəmet və vüqarını qoruyub saxlamışdır. XIX əsrde inşa olunan Taxta körpü, Tağlı kö-

pü xüsusilə diqqəti cəlb edir. Tağlı körpünün qalıqları bu günümüzə qədər gəlib çatmışdır. Adları çəkilən bu abidələr və Gədəbəyin digər maddi-mədəni sərvətləri xalqımızın istedad və yüksək sənətkarlıq məharətindən söz açır.

Bir yandan insan özü yaradıb, bir yandan da təbiət burada öz dəst-xəttini qoyub. Hər kaha, hər qaya, hər dərə özü bir tarix, bir das-tandır. Gədəbəyin təbii sərvətləri onun başuculuğu, könül xoşluğu sayılır. Deyirlər, Tanrıancaq sevdiyi insanlara belə bir bəxşış bəxş edə bilər. Gədəbəyin əhalisi yüz illər boyu özlərinin milli ənənlərini, folklorunu, ağız ədəbiyyatını, layla və bayatlarını, şeir və dastanlarını yaradaraq, mədəniyyətimizin inkişafında fəal iştirak ediblər. Burada elə bayati, elə nağıl, elə dastan eşitməzsən ki, orada qəhrəmanlıqdan, ığidlilikdən, cəsurluqdan bəhs olunmasın.

Gədəbəy füsunkar Azərbaycan təbiətinin bir hissəsi, bir parçasıdır. Bu yerlərdə qaynayan bulaqlar, nəğməli dağ çayları sağlamlıq və gümrahlıq mənbəyidir. Əbəs yerə deyildir ki, Gədəbəy sakinləri dünya miqyasında ən uzun ömürlülər kimi tanınır-

lar. Burada elə insan var ki, onun yaşı 130-u, 140-i haqlayır. Suları təkcə təbii sərvət olaraq qalmır. Onlar insanlara səfa və sağlamlıq bəxs etməklə yanaşı, süfrələri bəzəməkdəirlər. Bu gün "Turşu", "Mor-Mor", "Gədəbəy", "Çaldas", "Slavyanka" adları ilə tanınan çeşidli sular təkcə Azərbaycanda yox, onun hüdudlarından kənarda da məshhurdurlar. Bulaqları bulaq kimi, çayları çay kimi barlı-bərəkətli çöllərimizə can və bərəkət gətirir. Meşələrindəki qocaman palıdlar, vələslər, fistıqlar, zoğallar, müxtəlif iynəyarpaqlı ağaclar yüz illərdən bəri bu yelərin daimi "sakinləridirlər". Yurdumuzun dilbər guşəsi Gədəbəy özünəməxsus tarixilə, füsunkar gözəlliyi ilə, qayalı, sildirimli, qartallı dağları, nəğməli bulaqları, ayna göllərilə gözəllik və heyranlıq məskənidir. Gədəbəyə bir gələnlər bir də gəlmək istəyirlər. Böyük Səməd Vurğunun misraları yada düşür:

*Binələri baş-başadır,
Güneyləri tamaşadır.
Gödək ömrü çox yaşadır,
Canım dağlar, gözüm dağlar!*

Hər bir gözəllik öz rəngini, öz çalarını sənət əsərlə-

rində, rənglərdə, boyalarda tapanda bir az da, füsunkar və gözəl görünür. Kərəm Nəbiyev dağlar diyarı Gədəbəydə doğulub, boy-a-başa çatıb. Bu yerlərin füsunkar gözəllikləri onun canına, qanına, ruhuna hopubdur. Özü demiskən, laylasını dağ çayları çalıb, eşqini, ilhamını ayna bulaqlar kökləyibdir. Neçə illərdir ki, fotoaparati-ni ciyinə alıb, bir qələm adımı, jurnalist kimi ona tanış və doğma olan bu gözəllilikləri fotolara köçürür, yeri qələmdə sözlə təsvir edir. Çəkdiyi fotolarda hansı məramlar öz əksini tapmayıb; zirvələrdə qanad çalan qartallar, qayalardan asilan şəlalələr, buz marxallar, yuxulu gözləri günəşə gülümsəyən fidan çıçıklar, bir də Gədəbəyin tarixindən söz açan qədim qalalar və tikililər...

Biz Gədəbəyin tarixindən və onun insanların söz açdıq. Kərəm Nəbiyev isə onları sizə öz fotoları ilə bəxş edir, tanıdır, gözəlliliklər diyarının təkrarsız məqamlarını yeni bir tarixə çevirir.

*Taleh HƏMİD,
fotolardan bəhm edən
"Gədəbəy: Gözəlliyin
yaradığı yer" kitabının
redaktoru, ön söz müəllifi,
şair-publisist.
Bakı – 2012*

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFIƏSİ NAZİRİ VƏTƏNDƏŞLARI QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov avqustun 29-da Gədəbəydə – rayon əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında qonşu Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonları da daxil olmaqla vətəndaşları qəbul etmişdir.

Vətəndaşların müraciətlərinə, qarşılaşıqları problemlərin həllinə kömək məqsədilə keçirilən qəbul zamanı 60-dan çox

vətəndaş fərdi qaydada nazir tərəfindən dinlənilmişdir.

Müraciət edənlərin bir çoxunun istək və arzuları elə yerindəcə öz həllini tapmış, bir sıra müraciətlərlə əlaqədar nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilmiş, bəzi məsələlər isə dəqiq araşdırılması üçün nəzarətə götürülmüşdür.

Qəbulun təşkilindən razi qalan vətəndaşlar diqqət və qayğıya görə Azərbaycan Prezidentinə dərin minnətdarlıqlarını bildirmişlər.

"Qızıl Gədəbəy"

İXTİSASLAŞDIRMA VƏ İXTİSASARTIRMA İNSTİTÜTU MEŞƏCİLİKLƏ BAĞLI ELMİ SEMİNAR KEÇİRMIŞDİR

RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISI TƏRƏFİNDƏN 2014-CÜ İLİN SENTYABR AYINDA VƏTƏNDƏŞLARLA YERLƏRDƏ KEÇİRİLƏCƏK SƏYYARI QƏBUL GÜNLƏRİNİN CƏDVƏLİ

S №-si	Nümayəndəliyin adı	Qəbulun keçirilməsini təşkil edən məsul şöbə	Qəbulun keçirildiyi tarix
1.	Arabaçı kəndi	RİH başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi	03.09.2014
2.	Alnabat kəndi	RİH başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi	09.09.2014
3.	Novosaratovka kəndi	RİH başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi	17.09.2014
4.	Çanaqcı kəndi	RİH başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi	23.09.2014
5.	Samanlı kənd İƏD üzrə nümayəndəliyinin Tərsyer kəndi	RİH başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi	30.09.2014

**RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISI APARATININ
ƏRAZİ İDARƏETMƏ VƏ YERLİ ÖZÜNÜNDARƏETMƏ
ORQANLARI İLƏ İŞ ŞÖBƏSİ**

VERGİ ÖDƏYİCİLƏRİNİN NƏZƏRİNƏ

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin "Kiçik Qafqazın işgal altında olan və olmayan digər ərazilərinin müqayisəli təhlili və məşə ekosistemlərinin ekoloji tələblərə uyğun müzakirəsi" mövzusu üzrə müvafiq əmrinin icrası ilə əlaqədar olaraq nazirliyin İxtisaslaşdırma və ixtisasartırma institutu tərəfindən rayonda üç günlük elmi seminar keçirilmişdir.

Seminar rayon məşə mühafizəsi və bərpası müəssisəsində təşkil olunmuşdur. Müəssisənin əməkdaşlarının və rəhbər heyətinin iştirakı ilə keçirilən seminarda İxtisaslaşdırma və ixtisasartırma institutunun məşəciliy şöbəsinin rəisi, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin ekologiya fakültəsinin coğrafi ekologiya kafedrasının dosenti Allahverdi Dol-

xanov mövzu ilə əlaqədar geniş elmi söhbətlər aparmışdır.

İnstitutun digər mütəxəssisləri də müzakirəyə qoşulmuş, məşəciliyin inkişafında və mühafizəsində elmi əslaslara söykənməyin vacibliyini qeyd etmişlər.

Seminarda məşəciliy maraqlandıran suallara hərtərəfli cavablar verilməklə, həm də geniş fikir mübadiləsi aparılmışdır.

Yekunda rayon məşə mühafizəsi və bərpası müəssisəsinin direktoru Rakif Həsənov səmərəli müzakirəyə görə qonaqlara razılığını bildirmiş, məşəciliyin maarifləndirilməsində belə tədbirlərin önəmli rol oynadığını bildirmiştir.

Qonaqlar Gədəbəyin müasir durumundan, onlar üçün yaradılan şəraitdən, qonaqpərvərlidən məmənnun qaldıqlarını söyləmişlər.

"Qızıl Gədəbəy"

ƏMƏK MÜQAVİLƏSİ BİLDİRİŞİNİN ELEKTRON İNFORMASIYA SİSTEMİNƏ DAXİL EDİLMƏSİ VACİBDİR

Hörmətli vergi ödəyiciləri!

Bildiririk ki, Əmək Məcəlləsinə edilmiş dəyişikliyə əsasən əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində müvafiq bildirişin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Qanunla əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək işəgötürən vəzifəsi kimi müəyyən edilmişdir.

Əmək müqaviləsi bildirişinin elektron informasiya sis-

teminə daxil edilməsi üçün işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş elektron imzası, o cümlədən ASAN İmza olmalıdır.

Asan İmza sertifikatı üçün nömrəni Azərbaycanın hər üç mobil operatorunun nümayəndəliklərindən **18 manat** ödəməklə əldə edib. Vergi ödəyicilərinə xidmət mərkəzlərindən ASAN İmza sertifikatını ala, sonra əmək müqavilələrini elektron informasiya sisteminə daxil edə bilərsiniz.

Xatırladıraq ki, işəgötürənlər tərəfindən əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmət-

lərin) yerinə yetirilməsinə cəlb edilməsi Vergi Məcəlləsinin 58.10-cu, İnzibati Xətalar Məcəlləsinin 53.1-ci və Cinyət Məcəlləsinin 162.1-ci madde'ləri ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin 195 nömrəli telefon xidməti-nə (iş günləri saat 9:00-dan 18:00-dək), 14 sayılı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinə (Şəmkir şəhəri, H.Əliyev prospekti-5, tel.02230-5-31-03, Gədəbəy şəhəri, V.Rüstəmov küçəsi – tel. 02232-6-36-57) müraciət edə bilərsiniz.

14 sayılı Ərazi Vergilər İdarəsi

ETİBARSIZ SAYILIR

Gədəbəy rayon aqrar islahat komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 sayılı qərarı ilə Slavyanka kənd sakini Cabbarova Zenfira Yəhya qızının adına qeydə alınmış torpaq sahəsinin mülkiyyət hüququna dair JN-845 D (kod 50526017) nömrəli şəhadətnamə **itdiyi üçün etibarsız** sayılır.

Gədəbəy rayon aqrar islahat komissiyasının 20 noyabr 2009-cu il tarixli, 03 sayılı qərarı ilə Gədəbəy şəhər sakini Nuriyeva Nailə Məhərrəm qızının adına qeydə alınmış torpaq sahəsinin planı və ölçüsünə dair 274650 nömrəli kadastr sənədi **itdiyi üçün etibarsız** sayılır.

Baş redaktor:

ƏSƏDULLA CƏFƏROV

Ünvan: Gədəbəy şəhəri,
M.Ə.Rəsulzadə küçəsi 6.
TEL: (050) 369-32-19

Qeydiyyat № 1476
Sayı 676

Qəzet "Gəncə-Poliqrafiya"
ASC-də ofset üsulu ilə çap edilir